

Prezidentin ürəyi

I

Biri vardı, biri yox,
Varın, yoxun şehri çox.
Qədim Qafqaz elində
Gözləri giryən olan,
Sinəsi büryən olan
Qədim bir xalq yaşadı,
Dərdi... ovşar-ovşardı.

İnamı öldürülümiş,
Torpaqlara gömülümiş,
Sabaha umudu yox,
Alovu çox... odu çox,
Başdan-başa xəzinə
Dövlət idi, var idi.
Düşmənlərin əlində
Qalan giriftar idi.

Ah-naləsi, fəryadı
Tükənmirdi, bitmirdi
Səsini bu dünyada
Bir kimsə eşitmirdi.
Dərdiyələ göyə çıxdı,
Dərdiyələ yerə girdi.
Elə özü danışır,

Özü də eşidirdi...
Torpağı od... sehrli,
Altı-üstü yatırdı.
Düşmənləri məkrli,
Hərəsi bu milləti
Bir tərəfə dartırdı.
Düşməni yel qanadlı,
Torpağı qan dəryası –
Dəryada bathabatdı...

II

Biri vardı, biri yox
Varın, yoxun sırrı çox.
Varı-yoxu talanan,
Yerində od qalanan –
Biz idik.

Sərvəti daşınan,
Tapdalanan, daşlanan –
Biz idik.
Çölü də parça-parça –
İçi də parça-parça –
Biz idik.
Varı da parça-parça,
Heçi də parça-parça –
Biz idik.

Əllərdə qalan vətən,
Başı kəsilmiş bədən –
Biz idik.
Biz idik səsi ərşə
Dirək olan, ox olan.
Biz idik, biz var ikən
Puça dönən, yox olan.

Biz idik addımbaşı
Səndələyən, səhv edən.
Başqası yox, biz idik
Özümüzü məhv edən.

Öz halal çörəyinə
Haram qatan biz idik.
Xan Şuşanı, Laçını
Yada satan biz idik.

Yurd-yuvasından qaçan,
Axın-axın biz idik.
Ordusu parça-parça,
Darmadağın biz idik.

III

Ulu Tanrı göy üzündə
Bizdən tamam dönməmişdi.
Baxtımızda nəsə varmış,
Bizə bir gün ağlayırmış.

Göz yaşları ağlımızızı,
Tamam yuyub aparmarmış,
Özümüzə gələ bildik.

Düşmən bizi yurdumuzdan
Tam dərbədər eləməmiş,
Birdəfəlik qoparmamış,
Güçümüzü,
əzmimizi toplayaraq
Özümüzə gələ bildik.

Biri vardı, biri yox,
Varın, yoxun şehri çox...
Zamanın çox çalpaşıq
Qanlı gərdişi vardı.
Azərbaycan elində
Naxçıvan diyarında
Bir Heydər kişi vardı.

Özüyün yaşamazdı,
Millətinin uğrunda
Odlarla çarpışardı,
Yadlarla əlləşərdi.
Bir qəribə bəşərdi...
Yerdən alov çıxırdı,
Göydən güllə yağırırdı.
Günahsız qoca millət,
Baçsız idi, fağırdı.

O qəddini dikəldib

Ürək ilə çağırıldı,

Çağırıldı... Çağırıldı...

Bu səsi əks elədi

Göy də, dərə də, dağ da

Bu səsə qüvvət verdi,

Ağsaqqal da, uşaq da.

Heydər qoca millətin

Ümid, güman yeriydi.

Heydər cavan dövlətin

Kömək uman yeriydi.

Heydər səs verməsəydi

Səsimiz batacaqdı.

Heydər səs verməsəydi

Xalq sözsüz batacaqdı.

Nəfəs verdi xaqlının

Boğulan nəfəsinə.

O, səs verdi ürəklə

Xalqın batan səsinə.

O, səs verdi: "Bu işə

Mən yenidən başladım.

Ömrümün qalanını

Xalqıma bağışladım..."

Gəldi hakimiyyətə,

Söz verdi iradəyə.

Gəldi hakimiyyətə,

Söz verdi qətiyyətə.

Gözlərində əridib

Zülməti, qaranlığı,

Aydınlığa çevirdi

Dumanı, toranlığı.

O, istiqlal yolunda

Hər bir zülmü götürdü.

Yurdumun başı üstdən

Şimşəkləri qaytardı,

Tufanları ötürdü.

Zamanın gərdişilə

Başı nələr çəkmədi.

İmperiya önündə

Əyilmədi, çökmədi.

Qatlanmadı heykəltək

Şax durdu, şax yeridi.

Başdan-başa idrakdı

Qürur idi, sırr idi...

O, əvvəlcə... odu sönmüş
Hər ürəkdə od yandırdı.
Qarabağda dolu axan
Qan nəhrini dayandırdı.

Açıılmadı, bağlı qaldı
Boş tabutlar.
Susdu tanklar,
Susdu toplar, pulemyotlar.

Azərbaycan eşqi ilə
Çox yolları qət elədi.
Uzaq-uzaq ölkələri
Fəth elədi.

Azərbaycan amalıyla,
Çox xəyalı, çox xülyanı
Ürəyində yerləşdirdi,
Azərbaycan sevdasıyla
Pekin, Berlin, Paris, London
Arasını
Bir xətt ilə birləşdirdi.

V

Yetim qalan körpələri
Mehri ilə, sehri ilə kiritdi o.
Millətinin ürəyini
Hədəf seçmiş mərmiləri,

Ürəyinin alovunda əritdi o.

O, hər şeyi ürək ilə,

Düzdü-qoşdu.

Amalıyla, əməliylə

Başdan-başa qurtuluşdu.

Bir millətin ağrısını,

Əzabını tək başına daşıyırıdı.

Heydərancaq ürək ilə

İşləyirdi,

Ürək ilə yaşayırıdı.

O, xalqının dərdi ilə

Gah ağlayan, gah da gülən

Fələk idi.

Azərbaycan

Onun geniş köksündəki

Döyünen bir ürək idi.

Zülüm, zillət,

Ağrı-acı nə vardısa,

Tək başına döşləyirdi.

Köksündəki vuran ürək

“Azərbaycan” – deyə-deyə

İşləyirdi.

VI

İstiqlalın yolu daşlı,

Yolu uzun.

Düşmənimiz yeddi başlı,
Ürək məhzun.

Ürək yaşar,
Bu torpağa vurğun-vurğun.
Ürək daşar,
Ürək sevər yorğun-yorğun.

Ürək vurar,
Nə qocalıq, gənclik bilməz.
Ürək vurar,
Gecə-gündüz dincilik
bilməz.

VII

O, nə gündüz dincəldi,
Nə də gecə tanıdı.
Damarlarında axan
Millətinin qaniydi.

Ürəyində səslənən –
Çadırlardan yüksələn
Ağı, fəryaddı, ündü.
Başqa cür yaşamadı
Ürək ilə düşündü.

Uzun, ağır illərdə,
Ancaq öz ürəyilə
Tək, baş-başa qaldı o.

Hər ağrını, acını
Ürəyinə saldı o.

Baş vura bilmədiyi,
Ən mürəkkəb müşkülə
Ürəyilə yanaşdı.

Dərdini söyləməyə,
Həmdərd tapılmayanda
Ürəyilə danışdı...

Ürək buna dözmədi
Köksündə gizli-gizli,
Yana-yana ağladı.

Ürək buna dözmədi
Özündən qat-qat ağır,
Dərdə mübtəla oldu...

Axırda daş bağladı

Ürək daşla hörülən
Uca “qala”ya düşdü
Ürək Vətən yolunda,
Ürək torpaq yolunda
Dərdə, bələaya düşdü...

VIII

Həkimlər yığışdılar.
Həkimlər danışdılar,
Həkimlər baxışdılar.
Yığdıralar başlarına

Eh... nə bilim kimləri,
Türkiyə həkimləri,
Amerika həkimləri...

Heydər kişi özünü
Verdi bıçaq altına
Gözlərini qırpmadan
Girdi bıçaq altına.
Həkimlər əl-əl üstə
Dip-diri ürəyini,
Köksündən çıxartdılar...

Həkimlər bir-birinə:
“Yaxşı bax, əyil, əyil...
Bu adı ürək deyil!
Burda hər şey başqa cür –
Bir tac damarı Araz,
O birisi Dəli Kür...
Şahdağ Qoşqarla qoşa,
Zirvələri baş-başa”.

Burda Xəzər dəryası,
Burda Goy-Göl aynası.
Kəpəzin, Əlincənin
Al-əlvan boyaları
Qobustsan qayaları...

Burada “Avesta” var...

Burada “Dədə Qorqud”.

Bu ürəkdə saz, kaman,

Müdrik-müdrik dinən ud.

Şah İsmayıł Xətai

Bu ürəkdə.

Nə qədər, neçə dahi

Bu ürəkdə...

Nə qədər xalq dastanı

Bu ürəkdə...

Əbədiyyət nişanı

Bu ürəkdə...

Min-min igid nərəsi

Bu ürəkdə...

Cavidin məqbərəsi

Bu ürəkdə...

Bu ürəkdə zirvələr –

Gələcək sorağımız.

Üstündə dalğalanır,

Üç rəngli bayraqımız...

Bu ürəkdə dağlar var...

Çalın-çarpaz, çox dərin.

Boylarıqca dibinə,

Qaralacaq gözlərin.

Bu ürəyi şumlayıb

Min bir ağrı, dərd sancı.

Bu ürək qəm mədəni,

Kədər, sevgi saxlancı.

Bir millətin kədəri,

Bir Vətənin qüssəsi.

Ovsunlayır bir anda,

Ona baxan hər kəsi.

Burda Göycə ağısı,

Burda Zəngəzur dərdi.

Burda dərdin qədəri

Tariximiz qədərdi.

Burda iyirminci il –

Cümhuriyyət fəryadı.

Millətimin göz yaşı

Göy-göl, dərya-dəryadı.

Otuz yeddi burada...

Burda doxsanıncı il...

Qara şənbə gecəsi.

Qara bayraq asılı

Bakının hər küçəsi.

Bu ürəkdə görünür

Doxsan üçün iyunu,

Zamanənin, dövranın,

Min üzlü, min oyunu.

İnsan öz ürəyinə
Hər şeyi salarmış.
Yumruq boyda ürəkdə
Nə qədər sırr olarmış...
Həkimlər özlərini,
Yandırıdlar, yaxdılard.
Həkimlər bu ürəyə,
Düz beş saat baxdılard.

Beş saat əl içində,
Ürək... asandı sanma.
Düz beş saat baxdılard,
Al qanı dama-dama.

Hiss etdilər özləri...
Buna necə öyünür,
Gördülər bu ürəkdə
Azərbaycan döyünür.
Vətən ilə döyünən
Ürək heç vaxt qocalmaz.
Vətənlə yaşamayan...
Bu zirvəyə ucalmaz.

Həkimlər bu hikməti
Dərin-dərin duyular,
Yenidən qoşuldular
Bu ürəyin səsinə.

Yenə Azərbaycanı
Öz yerinə qoydular –
Heydərin sinəsinə.

Duyğun R. Prezidentin ürəyi // Güñəşə qovuşmaq istəyirəm mən! – Bakı : Cinar-Çap, 2008. – 17-26.